

Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanması, idxalının və satışının tənzimlənməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Son vaxtlar Azərbaycan Respublikasında istehsal olunan və xarici ölkələrdən gətirilən bir sıra alkoqollu içkilər və tütün məmulatları növlərinin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışının geniş yayılması əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş, ölkənin şərəbçilik və tütün sənayesinin inkişafı üçün ciddi çətinliklər yaratmışdır.

Əhalinin sağlamlığının müdafiəsini və daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasını təmin etmək, vergidən yayınma hallarının, qeyri-qanuni istehsalın və qaçaqmalçılığın qarşısını almaq, habelə bu sahədə dövlət nəzarətini gücləndirmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, saxlanmasına, idxalına və satışına dövlət tənzimlənməsi tətbiq edilsin.

Müəyyən edilsin ki:

- bütün növ etil (yeyinti) spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və tütün

məmulatının istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, idxalı Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir;

- *etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və*

satışı müəyyən olunmuş qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir;

- bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

2. Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalının və onların ölkəyə idxalının qarşısını almaq məqsədi ilə belə məhsulların istehsalı və idxalı yalnız aksiz markalarının tətbiqi əsasında həyata keçirilsin.

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

Aksiz markalarının dövriyyəsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.

İdxal olunan mallar üçün aksiz markaları 1997-ci il aprel ayının 1-dən Azərbaycan Respublikasında istehsal olunan mallar üçün isə 1997-ci il iyul ayının 1-dən tətbiq edilsin.

Müəyyən edilsin ki, yuxarıda qeyd olunan məhsulların aksiz markası olmadan satışına görə onları satan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

- alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, saxlanması və idxalı üçün lisenziya verilməsi qaydalarını hazırlayıb təsdiq etsin;

- etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satış

qaydalarını təsdiq etsin;

- idxal olunan və ölkədə istehsal edilən alkoqollu içkilərə, etil (yeyinti) spirtini və

tütün məmulatına aksiz markalarının tətbiq olunması qaydalarını təsdiq etsin;

- «Dövlət Vergi Xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə Azərbaycan Respublikasının ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, saxlanması və idxalı ilə müəyyən edilmiş qaydada lisenziya almadan məşğul olmağa, habelə aksiz markası olmayan alkoqollu içkilərin və tütün məmulatının idxalı və satışına görə məsuliyyəti nəzərdə tutan müvafiq əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- daxili bazarın və istehsalçıların mənafeyinin qorunması məqsədilə kənardan gətirilən alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün məmulatına tətbiq olunan gömrük rüsumlarını və aksiz dərəcələrini vaxtaşırı nəzərdən keçirib zəruri hallarda onlara müvafiq dəyişikliklər etsin;

- bu fərmanın icrasını təmin edən digər tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasında yüksək keyfiyyətli şərab məhsullarının və tütün məmulatının istehsalına istehsalçıların marağını artırmaq məqsədilə Azərbaycan Respublikasının *İqtisadi İnkişaf Nazirliyi* hər il alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı və satışı üzrə proqnozları nəzərə almaqla həmin

məhsulların idxalının yuxarı həddini və *alkoqollu içkilərin, etil (yeyinti) spirtinin tariff kvotasını* müəyyən etsin.

5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə, rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, alkoqollu içkilərin və tütün məmulatının televiziya, radioda, mətbuatda və digər vasitələrlə reklam olunmasına qarşı mübarizəni gücləndirsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 20 dekabr 1996-cı il

№ 527